



**Güney Azərbaycan səhifəsi**

Arxeolojiya-tarix elminin bir hissəsi olub, bəşər cəmiyyətin tarixini arxeoloji mənbələr əsasında özünə məxsus xüsusi metodlarla öyrənir. Adətən insan cəmiyyətinin keçməsini, onun iqtisadi, ictimai və mənəvi həyatını araşdırır.

Arxeolojiya əşyavı (maddi) mənbələri, yəni insan əli ilə ya-

qəbir daşları, insanlar tərəfindən müqəddəs sayılan pir də var. Yaşayış yeri olan bu ərazi yerli əhəmiyyətli və arxeoloji abidədir.

Qorugun Damcılı filialında da bir çox qədim yaşayış yerləri vardır. Bunlardan Son tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə olan Börgün ağızı yaşayış yeri Daş Salahlıdan Əli Bayramlıya gedən torpaq

### Nağdalıyeva Tehran

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi



# Qazaxın tarixi, tarixin Qazaxı: Arxeoloji abidələrimiz



radılmış hər nə varsa onların qalıqlarını öyrənir. Bir çox halarda arxeoloq yazılı materiallardan və yerüstü tarixi abidələrdən də istifadə edir.

Arxeoloji abidələr və qədim əşyalar tarixi inkişaf prosesini dərk etmək üçün əsas vasitədir.

Arxeoloji materiallər bəşər tarixinin uzun bir dövrünü öyrənmək üçün çox mühüm və həm də inkar edilməz mənbələrdir. Ona görə də bu abidələrin qeydə alınması və mühavizəsi qarşısında duran ən vacib məsələdir.

Qazax rayonu ərazisində olan zəngin mədəniyyət abidəlerinin arxeoloji cəhətdən öyrənilmesi 1956-ci ildən etibarən müntəzəm olaraq həyata keçirilməktədir.

Arxeoloqlar ibtidai insan məskənləri olan mağaraları, qədim ibadətgahları, qayalar üzərində cızmə üsulu ilə və ya ox ilə işlənmiş təsvirləri tədqiq edərək qiymətli məlumat topmayırlar. Bu təsvirlər daş dövründə başlayaraq müxtəlif vaxtlarda insanlar tərəfindən həkk edilmişdir.

Arxeoloji qazıntılar təkəcə əşyavi materiallər deyil həmçinin tədqiq olunan abidənin da-ha bir çox cəhətlərini öyrənməyi imkan verir.

Qazax rayonunda yerleşən Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisi bir çox qədim yaşayış yerləri ile zəngindir. Bunlardan Abbasbəyli kəndindən 400 m aralı kiçik təpədə yerleşən yaşayış yeri misal çəkmək olar, bu əraziyə el arasında Tağabəyli da deyilir. Ərazinin yanlığında üzərində günəşə bənzər simvol olan köhnə



yolun 500 metr qərbində yerləşir. Ərazisinin 0,5 hektara qədəri düz meydança şəklindədir.

Cənub tərəfi dikdir. Ən yuxarı hissəsində yaşayış yeri əhatə edən iri daşlardan hörülülmüş hasar qalığı vardır. Bu hasar qalığı toxminən 1 metr hündürlüyündə şərq-qərb istiqamətində uzanır. Abidənin ərazisində arxeoloji qazıntı işləri 1961-ci ildə S.N.Rüstəmov və İ.N.Nərimanov tərəfindən aparılmışdır.

Yaşayış yerində aparılan axtarış nəticəsində boz və qırmızı rəngli, üzəri boyalı gil qab qırıqları, dəvəgözü daşından ox ucları, qəlpələr və sümük qırıqları aşkar edilmişdir. Yerüstü tapıntılar əsasən yaşayış yerinin cənub tərəfində, daş hasar olan ərazidə edilmişdir. Onlar əsasən ox ucları obsidan parçaları, gil qab qırıqlarından ibarətdir.

Yataq yeri yaşayış məskəni 1963-cü ildə aşkar olunmuşdur. Yaşıyış yeri rayonun I və II-Sixli kəndləri arasındakı Açı dərənin şimal üzündə yerləşir.

Bu yerə aid sahə dağətəyi maili düzənliliklə Kür çayının üçüncü terrasının qovuşduğu yere düşür. Yağışlar zamanı torpağın yuyulması və aşınması nəticəsində həmin ərazidə çaxmaq daş, dəvəgözü və gil qab nümunələri üzə çıxmışdır. Deməli bu yaşayış yeri çox təbəqəli həm də çoxdövrlü olmuşdur. Tapılmış materialların çox cəhəlli təhlili göstərir ki, burada eneolit, mezolit və son paleolit dövründə də yaşayış olmuşdur.

**Antik dövr və ilk orta əsrlərə aid Xalxal şəhəri yaşayış məskəni Daş Salahlı kəndi Avey dağında Şiş qayanın etrafında yerləşir. Şəhərin bir**

iqamətgahı və Albanianın paytaxtı olmuşdur. Avey dağı etraftı, Şiş qaya və Qızıl qayanın yaxılığında qədim şəhər yeri və alban qəristanlığı aşkar edilmişdir.

1982-ci ildə aşkar olunmuş Boz təpə yaşayış yeri Tunc-İlk dəmir dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndindən 1 km şərqdə yerləşir. Sahəsi 0,5 hektardır. Üzərində dövrünü əks etdirən xeyli sayıda gil qab fraqmentləri, daş nümunələri, sümük fraqmentləri tapılmışdır. Sümüklerin dərin yanma və his izlərinə rast gəlinir.

Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidələrdən biridə 1989-cu ildən aşkar olunmuş Daşlı çökək yaşayış yeri dir. Daş Salahlı kəndində "Daşlı çökək" ərazisindədir.

Qanlı təpə yaşayış yeri isə Enolit və son tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndindən 800 m şimalda yerləşir. Uzun müddəti yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4m-dir. Qazıntı zamanı saxsı və çaxmaqdəşindən hazırlanmış mədəniyyət nümunələri tapılmışdır.

Göl yeri yaşayış məskəni ölkə əhəmiyyətli, arxeoloji abidədir. Daş Salahlı və Qazaxbəyli kəndinin arasında yerləşir. Tarixi Son tunc, Dəmir dövrüne



qablar tapılmışdır ki, bu da qədim insanların yaşayış tərzindən, burada necə məskunlaşmalarından xəbər verir. Rza Çal daşlı zirvənin şimal-şərq tərəfindəki boyunda olan tunc dövrü qəristanlığı bütövlükdə qorğun ərazisidir. Burada əldə olunan boz rəngli gil qablar öz formasına və mezzmununa görə XII-XI əsrlərə aid olunan qablar hesab olunur.

**Avey qoruğunun ərazisi arxeoloji abidələrlə zəngindir. Keçmişimizin zəngin xəzinəsi olan bu abidələrin tədqiqi və təbliği sahəsində qoruğun əməkdaşları mütəmadi işlər görürler.**

**İndiki nəsil üçün əvəzsiz yadigarlar olan arxeoloji abidələr, keçmişin mənzərəsini gözümüzənən canlandırmışdır, müasir dövrü və bütövlükdə gələcəyi anlamaqda əvəzsizdir.**

**Heçdə təsadüfi deyildir ki, bu mənəvi sərvətlər ölkəmizdə həssasiylıq qorunur, qeydə alınır və tədqiq edilir.**



**Hissəsi İsa Coğaz çayının vadisində Əskipara kəndinə qədər uzanır. Cənubi, mütəxəssislərin bəzisi Xalxal şəhərini Yuxarı Əskiparın yerində, bəzisi İsa Qızıl qaya etraflarında olduğunu iddia edir. Dövrünün ən inkişaf etmiş şəhəri olmuşdur. Ehtimallara görə Alban carlığının**

aid edilir.

Rza Çal yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndində yerləşir. Rza Çal adlanan bu abidənin yerində tunc və sonrakı dövrəre aid yaşayış izlerinin olduğu elmi faktlar əsasında qeydə alınmışdır. Buradan bir çox gil